

Heydər Əliyevin hüquqlarının müdafiəsi

XX əsrin 80-ci illərinin sonu; 90-cı illərin əvvəllərində Azərbaycanın çox ağır, mürekkeb və ziddiyətli bir dövrü idi. Xalq Cəbhəsinin 1992-ci il hakimiyyəti dövründə ölkədə dərəbəylik hökm süründü, özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi.

Bir-birinin ardında baş verən hakimiyyət dəyişmələri, təsadüfi və ləyaqətsiz adamların, heç bir təcrübəsi olmayan quldur dəstə başçılarının hakimiyyətə yiyələnmələri, sonradan dövlət çevrilisleri etmək cəhdəri, vəzifələrində sui-istifadə edərək, reket, qacaqmalçılıq, terror, adam oğurluğu və s. ki mi cinayətlər ölkədə adı hala çevrilmişdi. Dəhşətli bir də o idi ki, qısa bir müddət ərzində ölkənin varidatı süretlə talan edildi. Doğma torpaqlarımız hərraca qoyularaq satqınların, erməni faşistləri ilə əlbir olan xainlərin qurbanı olurdu. Milyonlarla insan şərəfsizlərin hakimiyyət və var-dövlət təxribatlarının girovuna çevrilir, ən adı halda öz doğma yurd-yuvalarından didərgin düşürdülər.

Bu dövrde Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalyarıdı. Cəbhədə ağır məğlubiyətlər, xəyanətlər, satqınlıq, vəzifə əle keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adı hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalqımız vahimə və təşviş içərisində idi.

Azərbaycanın belə bir fəlakətli zamanda xalqımızın yeganə ümidi yeri, qurtuluş çərägi dahi şəxsiyyət Heydər Əliyev idi. Müdirlik xalqımızın əksəriyyəti haqlı olaraq qəti və düzgün hərəkət edərək dünyanın bu böyük siyaset adamını Azərbaycanda yenidən hakimiyyətə getirmək istəyirdilər.


Hamıya marksizmin belə bir müddəəsi malumdur: tarixin hərəkətverici qüvvəsi xalqdır. Xalq anlayışı o zaman əzəmətli səslənir ki, o, qüdrətli, müdirlik bir əl ilə idarə olunur, vahid bir məqsəd, aydın əməl, sağlam bir məfkurə ətrafında birləşdirilir. Bu da tarixdə şəxsiyyətin inkarolunmaz rolu deməkdir. Daha doğrusu, şəxsiyyət xalq anlayışının parlaq ilduzudur.

Tanrı başıbələli, həyatı müsibətlərlə dolu olan xalqımıza Heydər Əliyev kimi müdirlik bir şəxsiyyət verib. Misilsiz dövlət xadimi ən nadir, ən mürekkeb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən heç kəsin gözləmədiyi ən yaxşı yolu tapmaq bacarığı ulu tanrıının ona bəxş etdiyi vergi idi.

90-cı illərin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürdüyü vaxtda Heydər Əliyevin adının belə çəkilənisi yasaq edildiyi günlərdə, xalqa yad ünsürlər bütün qüvvələrini səfərber edirdilər ki, Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəlməsin. Onlar Heydər Əliyevə böhtanlar, iftiralar ataraq onu ləkələməyə, onu xalqın gözündən salmağa, hətta onun həyatına qəsd təşkil etməyə çalışırdılar. Qara qüvvələr hətta respublikamızın Ali Sovetinin sessiyalarında Heydər Əliyev əleyhinə ayrı-ayrı deputatların qərəzli çıxışlarını da təşkil edirdilər. Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi.

Məhz belə bir gərgin şəraitdə Heydər Əliyevi müdafiə etmək, onun həyatının təhlükəsizliyini, hüquqlarını müdafiə etmək çox vacib idi. Hələ 91-lərin Heydər Əliyevə müraciətindən xeyli əvvəl Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasının müdürü, professor Səfyar Musayevin rəhbərliyi ilə Heydər Əliyevin müdafiəsi mərkəzi yaradıldı. O mərkəzdə Heydər Əliyevə, Azərbaycan xalqına son dərəcə sədəqətlə və bu yolda hər dəqiqə canından keçməyə hazır olan ziyanlılar toplanmışdı. Bizi o mərkəzdə çox böyük, ağır və çətin işlər gördük. Azərbaycanın belə ağır gündənde Heydər Əliyevə pənah gətirən böyük xalqla bir ovuc satqın qüvvələrin üz-üzə dayandığı günler idi. Mən o günlərdə çox hadisələrin şahidi olmuşam. Onlardan yalnız birini xatırlamaq istəyirəm. Bakı Dövlət Universitetinin siyasi tarix kafedrasında Heydər Əliyevin portreti kafedra müdürü Səfyar Musayevin başı üstündə, həmişə indi olduğu kimi, daha yaxşı görünən yerde divardan asılırdı. Heydər Əliyevin portreti universitetdə ciddi siyasi toqquşmaya səbəb oldu.

Universitetin rektoru, akademik Mirabbas Qasımov göstəriş verdi ki, Heydər Əliyevin portretini kafedradan götürmək lazımdır. Səfyar Musayev buna qəti etirazını bildirdi. Onda rektor nəinki siyasi tarix kafedrasının, hətta universitetin bütün ictimai fənn kafedralarının qapılını məsmarladı və bu haqda 1992-ci ilin yanvarın 4-də “İctimai fənlərin ləğv edilməsi barədə” əmr verdi. Nəticədə respublikamızın qocaman elm müəssisəsinin mühüm kafedraları: siyasi tarix, fəlsəfə, iqtisadi nəzəriyyə, politologiya və s. kafedralar bağlandı. 128 nəfər müəllim heyəti bayırına atıldı. Bununla kifayətənməyən rektor böyük Elmi Şurada Səfyar müəllimə və universitetin bütün ictimai fənn kafedralarının kollektivinə dedi ki, sizin ideya babalarınız olan bolşeviklər bizi belə işlərə görə güllələyirdilər, biz ki, sizi güllələmirik, sizi azad buraxırıq, gedin özünüze ayrı yer-



**İsgəndər Quliyev
Bakı Dövlət Universitetinin dosenti**

də, ayrı iş axtarın, bizə ictimai fənn predmeti lazımlı deyil.

Məhz belə çətin və ağır günlərdə biz Səfyar müəllimin başçılığı ilə rektorla mübarizədə nəinki Heydər Əliyevin portretini, onun bütün fəaliyyətini müdafiə etdik, eyni zamanda ictimai fənn kafedralarını və bu kafedranın kollektivi haqqında rektorun həyata keçirdiyi avantürist və çox zərərlı hərəkətlərini cəsarətlə ifşa etdik.

Təsadüfi deyildi ki, məhz o zaman, o hadisələrdən bir müddət sonra, Daxili İşlər Naziri vəzifəsində olan İsgəndər Həmidov həmin o günlər, yəni Naxçırvanda çevriliş cəhdinin qarşısını alandan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar hissəsini silahla, sursatla, topla, tüfənglə, puləmyotlarla, qumbaralarla təmin edərək onların Bakı hava limanından Muxtar Respublikaya uğub Naxçıvanı dağdıracağını elan etmişdi. Naxçıvanlıların o gün nə qədər ağır bir gün keçirdikləri də məlumdur. İsgəndər Həmidovun böyük bir qüvvə ilə Naxçıvana uçmasının qarşısı çox çətinliklə alındı. Yəni çətinlik nədən ibarət idi? Naxçıvanın əhalisi sadəcə bəyan etdi ki, Naxçıvana enən hər bir təyyarə partladılacaqdır. Başqa bir əlavə yox idi.

Daha sonra, oktyabrın 24-də Naxçıvanda 300 nəfərdən artıq adamdan ibarət olan silahlı dəstə Muxtar Respublikanın ictimai asayışını qorumaq vəzifəsini daşıyan silahlı orqanını zəbt etdilər. Daha sonra onlar Naxçıvanın televiziya və radio mərkəzini işgal etdilər.

Görkəmli sərkərdə, dahi siyasetçi Heydər Əliyevin qətiyyətli və dəyanətli dərin düşübünlü Mütdəbişlər nəticəsində, bütün xalqımızın köməyi ilə dövlət çevriliş məqsədi güdən qəsdlərin qarşısı məharətlə alındı.

Bir məsələni xüsusi vurgulamaq istərdim. Vaxtilə Heydər Əliyevə qarşı çıxan bir qismi adamlar indi başqa cildə girərək yaltaqlıq, cümləpərdəzliq edir; daxilən xain, üzdə başqa cür görünməklə müəyyən vəzifələr tutur, özlərini “yaxşı adam”, “Heydər Əliyevin xeyirxahi” kimi göstərməyə çalışırlar. Hətta onların bəziləri başqa donda görürərək gizlənir, iz itirmək, vəzifə tutmaq üçün Yeni Azərbaycan Partiyasına daxil olurlar. Amma necə deyərlər əl altdan əvvəlki xəyanət və satqınlıqlardan əl çəkmirlər. Qohumbazlıq, yerliçilik, tayfa və regionçuluq kimi iyrənc üsullara əl atırlar; qeyri-normal vəziyyət yaradırlar. Azərbaycanın sürətlə artan imicinə xələl getirirlər. Azərbaycanda rüşvətxorluq cinayətkarlıq, qohumbazlıq xəstəliyini yayan, gücləndirən “yeni libas geymiş bu köhnə libaslı xainlər” hələ də dinc durmurlar. Bu adamlar sünə nərazılıq yaratmaqla dövlətçiliyimizə ziyan vururlar.

1992-ci ildə Heydər Əliyevin adına müraciət hazırladığımız zaman bu adamlar nəinki “Xahişnamə” müraciətinə imza atmadılar, əksinə tərəfdar çıxanlara, imza atanlara qarşı təqiblər və böhtanlara başladılar, hətta hücumu keçidilər. İndi özündə də həmin adamların bir qismi YAP-n yaranmasında və inkişafında çox böyük xidməti olan “91-lər”i ləkələməkdən və gözəndən salmaqdan çəkinmirler. Onlar Heydər Əliyevə qarşı olan düşmən münasibətlərini gizlədərək özlərini elə göstərməyə çalışırlar ki, guya Heydər Əliyevin yaxın dostu və silahdaşı olublar. İndi o illərdə müxtəlif partiyaların üzvü olan, müəyyən vəzifə tutmuş beşə adamlar, hətta çoxsaylı televiziya ekranlarında, mətbuat səhifələrində tez-tez görünür, xalqımızın ümumməlli lideri Heydər Əliyevlə, İlham Əliyevlə bağlı monoqrafiyalar və məqalələr çap etdirirlər, hətta onların bəziləri bacardı-bacarmadı bir neçə vəzifə tuturlar, Milli Məclis deputat seçilirlər, eyni zamanda, özlərini əməlisələh adamlar kimi qələmə verirlər. Atalar sözüdür: “Görünən kəndə bələdçi lazım deyil”, “Cidanı çuvalda gizlətmək olmaz”. Büyük Heydər Əliyevin qurduğu Azərbaycan və onun müdrik xalqı ayıqdır. Belə adamlar gec-tez ifşa olunacaqlar.

Büyük Heydər Əliyevin ənənələri Azərbaycanın istedadlı Prezidenti, praqmatik düşüncəli İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilir. Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir.

Belə dövlət, belə Prezident daimi olur.

Tarix öz şanlı səhifələrini yazır. Əsrlər və nəsillər üçün əbədiləşir, nümunə olur.